

Yaxşı dost, oturub dərdləşəcəyimiz, söhbət edəcəyimiz, həyatımızın bir qismini paylaşa biləcəyimiz, dini və mənəvi duyğularımızın canlanacağı,  xlaqlı, sir saxlamağı bacaran, yalnız yaxşı g nd  deyil, eyni zamanda h znl  v  k d rl  g nd  d  s n   n yaxın olan insandır. Bel  bir dost insana arxa, dayaq v  sirdaşdır.

Bug nk  g ncl rin  n m h m probleml rind n biri d , yuxarıda saydığımız v sfd , yaxşı dost v  yoldaş seç  bilm m kdir. Ç nki bu el  bir m h m m s l dir ki, lazımı ş kild  diqq t edilm zs , insanın h yatının geri qalan hiss sinin x sr n v  peşmançılıqlarla keçm  ehtimalı b y kd r.

İslam m s lmanın mağaraya ç kilib, t nha yaşayıb, h yatını ibad tl  keçirm sini t vsiy  etmir. Tam  ksin , bu kimi iřl ri, y ni ruhbanlığı qadağan etmiřdir.

İslam  lf t v   nsiyy t qurmaq, insanlarla tanış olmaq, onlarla,  laq  qurub, d rdl ri il  d rdl nm k dinidir. R sulullah (s. .s) bir h disind  bel  buyurur; “ *M min lf   t edil   bil   n, yaxın   laq   qurula bil   n bir insandır. Bunu bacarmayan ş   xsd   xeyir yoxdur*”. ( hm d ibn H nb l, M sn d, 2/400) Bařqa bir h disind  is : “*İnsan dostunun dinind  ndir. Buna g r   kimin     dost olduğunuza diqq   t edin.*” buyurmuřdur. ( hm d bin H nb l, M sn d, 2/334)

Atalarımızdan g l n g z l bir deyim var. “Atı atın yanına bağlasan h mr ng olmasa da, h mxasiyy t olacaq”. El  bu m vzuya aid olan bir h disd  d  bel  deyilir: “*Bir yerd  oturub-durduğun yaxşı dostla, pis dost, g z   I   tir dařıyanla k r kc y   b   n   yir. G z   I   tir dařıyan ş   xs, ya o g z   I   tird   n s   n   ver   r, ya pulla alarsan, ya da g z   I qoxusu s   n   d   keç   r. K r kc  is   ya k z il   patlarını yandırır, ya da k m r n pis qoxusu s   n   d   keç   r*”. (Buxari, Z baih, 31)

T ki dostumuz, yoldařımız çox olsun, ancaq bu m vzuda seğıci olmaq m cburiyy tind yik. Çalıřmalıyıq ki, bu dostluq biz  faydalı olsun, yenilikl r qazandırsın. D y rl rimizi, g z l  xlaqımızı, dinimizi v  imanımızı  limizd n almasın. B li, burada bir ř rt daha var.  g r yaxşı dost axtarırsan, birinci  z m z yaxşı dost olmağına çalıřmalıyıq.

